



Almaz Ülvi,
Filologiya elmleri doktoru

Gün gedəndə. Ay gələndə, gəl, oğlum!
Cahan yanar, sən güləndə, gül, oğlum!
Bir yol var ki, Haqq yoludur, tap, oğlum!
Yeri bil sən, göyü bil sən, bil, oğlum!
Tezə böyüy, tez boyca çat, tez, oğlum!
Çaqqal gəzen Qarabağda göz, oğlum!
Çörəyin ac olana ból, oğlum!
Haram yema, haqq ugruna ölü, oğlum!
Vətənimə göz dikenli az, oğlum!
Tarixini şərəfinə yaz, oğlum!.

Tam 40 il əvvəl yazılmış bu şeirin və ya eləzisi ilə desək, mili məşin mülliifi Sərhat bəy Qabaqlı (Serhad Kabaklı) 70 illiyini qeyd etmək üçün bir müddət əvvəl institutum - AMEA Nizami Gencevi adına Ədəbiyyat Institutuna dəvət etmişdi. Xoş gəlib, sefa gətirmişdi, öz evinə ocağına gəlməmişdi. "Bil, oğlum" şeirinin iştiradı ilə oğul Şükrü Orkun da gəlməmişdi. Orkun bəy bu poetik-müraciəti təvəzükliqliq bütün türk övladlarına aid olduğunu dileyər. Bu şeirdə türkün özünü dərki, özünü güveni, özünü tesdiqi var. Bir babanın övladlara nəsihəti, məshəhəti, yol-iz baladlılığıdır. Ərənlik tərihyəsiyidir. Müəllifin qardaşı oğlu Əsəd bəy Qabaqlı bu şeire coşqu dolu bir mahni yazımış, illərdir dildə-ağızda dolaşır, sevilicə sevirlər, hər kəs özüne aid ilir.

Kimdir Sərhat bəy Qabaqlı? Əslə bəlli, səcərəsi meşhur olan ziyali bir nəslin övladıdır. Elazığın, Sərhat bəyin dediyi kim, əfsanəvi bir dağın üstündə bir qayaya dayanaraq tikilmiş Harputda, Saray Xatun məscidinin azançısı (müezzini) Omer effendinin ocağındandır. 1952-ci ilde dünyaya gələn Sərhat bəy Qabaqlı ali təhsilini əvvəl İstanbul Atatürk Maarif (Egitim) İnstitutunda, siyasi məsələlər üzündən sonra emisi Əhməd Qabaqlının təkidi təsiri ilə Ərzurum Kazım Karabekir Maarif (Egitim) İnstitutuna deyişdirərək orada tamamlamışdı. Beləcə, uzun illərdir ki, təhsilə, maarifçiliklə xalqın, millatının xidmətinindər.

Sərhat bəy Qabaqlının lirik şeirleri ilə incilənmiş "Əvvəl göyərcinləri vurdular"

(1998) və "Bil, oğlum" (2020) şeir kitabları çox yayılıb. Hərdən düşünürsən ki, niye az şeir kitabı? Amma düşünürsən ki, aza olsun, qiymətli olsun, yaddaşqalan olsun, mürvətək sözə düzülen neğmələr olsun.

10 noyabr 2020-ci il tarixdə Qarabağ davamızın sevincini bizlər belə yetirdi: "Salam Dağılıq Qarabağa, Müjdə Tanrıgına". Şairin gözəydinligi məhz belə olur: lakonik və poetik.

"Kimdir Sərhat bəy Qabaqlı" sualına cavabının digər tərəfi isə dərinliklərə deyil, hər gün adına rast gəldiyimiz "Türk

Ədəbiyyata xidmət göstərməkden ibarətdir. Böyük alimlərin - Fuad Köprülü, İsmayıllı Hikmet, Nihat Sami Banarı, Əbdülbəyli Gölpınarlı, Əhməd Həmdi Tanrıpinar, Məhəmməd Kaplan kimi nəheng ədəbiyyat insanlarının içində yetişən Əhməd Qabaqlı 4330 sahifil "Türk ədəbiyyatı" tarixinə bəhs edən bəhsin beşcildiyindən sonra belə de türk ədəbiyyatının ciddi quruma - Vəqfə ehtiyac olduğunu dərk edib. "Tanrı dağı qədər türk, Hira dağı qədər müselmanıq" şüarının Qüdsdə, Fələstində, Bosnada, Almatıda, Bakımda görünməsi Əhməd Qabaqlı mirası, Əhməd Qaba-

demiya dövrüne qədər 25-i keçirilib) bu şəhərin ehalisinin şərəf qələbi, poeziya sevgili olması ilə bağlıdır. Elazığda bu şeir bayramına üç dəfə - "Yunus Əmrə", "Yəhya Kamal Bayatlı" və "Əlişir Nəvai" mövzulu Xəzər Şeir Axşamlarının en ezsiz panelcisi olaraq dəvət edilmişəm: orada özüm şahidi oldum ki, bu şəhərin ehalisinin ne qədər sadə, semimi, sözüne sahib, şeir ruhlu, könüllər sevindirən xarakterləri var. Bütün türk dünyasını ora dəvət edərdilər, tədbirdən sonra bir günüňü bütünlükle Elazığ - Harput bölgəsinin gəzdirdilərlər, bir sözü, en yüksək səviyədə qonaqlardılar. Hər kəs müxtəlif hə-

qabiliyyətine sahib bir insan idi. Qəlemin-dən menfət üçün istifadə etməyen, cı-zığısını qoruyan, yeridiyi yoldan ayrılmayan, dünya malına artıq deyer vermeyen, bərəketli bir fikir çeşmesi idi. Uzun illər fikrini və qəlemini vətən, millet xeyrində istifadə edən bir qərəmən, bir məktəb adamı, şəref abidesi, milletə və tarixe deyən bir şəxsiyyət idi. O, 8 fevral 2001-ci ilde vəfat etmişdi. 9.Beynəlxalq Xəzər Şeir Axşamları da əvvəlkilər kimi möhtəşem olmuşdu. Atatürk Mədəniyyəti Dil Tərzi qurumu rəhbəri Prof.Dr.Sadiq Tural, Türk Ədəbiyyatı Vəqfi rəhbəri Sərvət Qabaqlı, Türk Ədəbiyyatı ümumi yayım redaktoru İsa Qocaqaplan, Yrd.Dəp.Dr.Türklər Ərəbli ilə Prof.Dr.Berlin U.Yurdadoğun şeir söhbətləri, panel-lər, konfranslar bir - birini izledi.

Xəzər Şeir Axşamlarının son XXIV məclisində Proqramın açılışını Türk Ədəbiyyatı Vəqfi rəhbəri və şair - yazar Sərhat Qabaqlı, "Niye ərenlər məclisi? Çünkü şeir Allahın nəfəsidir. Kime üfürərə ondan çıxar. Ona şair deyilir, şair Allahın nəfəsinin daşıyan biri olaraq mübarik bir insandır" ifadələrini dileyərək şairi və şeiri izah etdi" (Hadi Onal). "Dünəndən bu günə Beynəlxalq Xəzər Şeir Axşamları" kitabında da qeyd edildiyi kimi, "Beynəlxalq Xəzər Şeir Axşamları"nın hər məclisində Qabaqlıların adının keçdiyinə şahid olur.

İller önce, 21 yaşında yazdı "Mermer və insan" adlı şeirinə Necib bəy Fazilden aldığı tərifə diqqət edin: "Ulan, menim gelən il yazacağım şeiri mendən əvvəl yazmağa utanmadımnım?" - belə tərif, belə təbəhə olarmı? Beli, ustadlardan gəncliyə güven, inam belə aşılanıb. Müdirklər mühitində formalşamış, təbiyya almaq gələcək heyətində öz təsirini hökmen göstərir.

Əhməd Qabaqlının qurduğu Türk Ədəbiyyatı Vəqfine vəfatından sonra qardaşı oğlu Sərvət Qabaqlı, ondan sonra isə ar-tıq beş ildir ki, rəhbərlik Sərhat bəyə etibar edilib. Sərhat bəy yazar ki, Türk Ədəbiyyatı Vəqfine sədr seçiləndən sonra bir il bu kursude otura bilmedi. Niye? Əhməd Qabaqlı, Sərvət Qabaqlı, Niyazi Yıldırım Gəncəsmanoğlu, Məhəmməd Qaplan, İsmail Gerçəksöz buradan keçib. Onların yanında təbiyyə almış bir xadim, tələbə kimi özümü bu kresloya layiq gərmedi. Vəqfin sədrliyi o qədər de vacib görünməsə də, onların oturduğu kresloda oturmağı başqa mənası olduğunu tə-vəzəkar olmaq lazımdır". Əslinde bu, küber bir aedbdür.

Sərhat bəy Qabaqlı haqqda qisaca olaraq şeir sənətine xidmətdən, yeni şairliyindən, sonra onun elm-təhsil sahəsindəki təhsil və vezifələrindən, da-ha sonra təşkilatçı - ədəbiyyat dünyasındaki təşkilatçı fealiyyətindən söz amma onun gördüyü işlərin sayı, ölçü-büciyi bir meruzeye, bir meqaleye, bir məclis səhəbtinə siğası həcmədə deyil.



Türk dünyasının ədəbiyyat cəfəkeşi

Sərhat bəy Qabaqlının 70 yaşı tamam olur

Ədəbiyyati Vəqfi" mühitində tanış ola bildik. Bütün türk dünyasına xidmət göstərən Vəqfin taleyi əslinde Qabaqlıların taleyi - ədəbiyyata, söza, milli şüra, milli düşüncəye, milli ruhə sahib duran Qabaqlıların Vəqfi. Əhməd bəy Qabaqlının təsisilər 1972-ci ildən nəşrə başlayan "Türk ədəbiyyatı" dərisinin əsasında 1978-ci ildə Türk Ədəbiyyatı Vəqfi fəaliyyətə başlayıb. Əhməd bəy Qabaqlı Sərhat bəyin emisi, balqə belə deyik ki, himayəsində böyüyən, heyat yoluna çırqə olan şəxs olub.

Bu nəslin Qabaqlı soyadının bir neçə müxtəlif anlamı deyil: ilk olaraq, hər zaman xeyrxihiqliq, zəhmətşərviylik, müdrikkilikdə qabaqda, öndə olduqlarına, ikincisi, Harput cıvarına ilk gələn Məhəmməd Qabaqlı olduğu deyilir. Buradan da ilk gələn, qabaq gələn anlamı ortaya çıxmış. Qabaqla gələnlər soyundan olan Əhməd Qabaqlı, bəlli, irəlide, ədəbiyyat sərkərdəsi kimi dayanaraq türk ədəbiyyatı dünyasına öz töhfəsinə elmi, kitabları, qurduğu - təsdiyi dərgi və vəqf fealiyyətindən verdi. Ele bir vəqf qurdı ki, çırğığının nuru Güneş işığı qədər çoxalaraq cəmi türk döyüşünə yansındı. Sərhat bəyin dediyi kimi, Əhməd Qabaqlının "hocaların hocası" vəsiyyəti Türk Ədəbiyyatı Cəmiyyəti və Türk Ədəbiyyatı Vəqfinde yetişdirdiyi insanları bu gün ədəbiyyatın təessübündə dayanan kişilərdir. Adından göründüyü kimi, Vəqfin əsas işi, esas konsepsiysı

li vəsiyyətidir. Bu gün həmin mirası, vəsiyyəti ləyəqətə ellərdən-ellərə könül işığı ile daşıyan Qabaqlılar nəslinin böyük ziyalısı Sərvət bəydir.

Sərhat bəyin emisi haqqında xatirələr çox duyğulu, çox təsirli olduğu qədər də təriyəvidir. Əmisinin maddi və menevi destayından bəhs edən bəhs xatirələrin sonunda Əhməd Qabaqlı məktəbinin Sərhat bəy Qabaqlı kimi görkəmli nümayəndəsi ilə rastlaşırıq. Xüsusi onun tələbə cib xərçli haqqda xatirələri çox təsirlidir. Çünkü o yaşlılar hamimizin həyatında baş verib, hər kəsde özəl olaraq.

1952-ci ilde Elazığda - Harpudden doğulan Sərhat bəy yazar ki, "Türk dünyasının, Türkiyənin hər qarış toprağı eziyidir. Amma bu şeherlərin içində birinən adı Elazığdır, yeni El-eziz" - "Əziz el" anlamında. Melum və məşhur, hətta artıq onuncu tarixi hadisəye çərəvili "Xəzər Şeir Axşamları"nın Elazığda keçirilməsi (pan-

diyyələrlə yanaşı bir Türkiye bayrağı da təqdim edildi. Elazığın tanınmış ziyyəsi, şair Hadi Onal bəy "Xəzər Şeir Axşamları"nın bütün məclislərini özündə eks etdirdi, təxlişdən elyazmasının tanışış üçün mənə vermişdi. Həmin elyazmancı axıra kimi oxuyandan sonra Azərbaycan türkçəsinə uyğunlaşdırıb və mülliifin izni ilə "Dünəndən bu günə Beynəlxalq Xəzər Şeir Axşamları" adlı kitab olaraq nəşr etdim. Bu kitabda da göstərilən kimi, "9.Beynəlxalq Xəzər Şeir Axşamları 27 - 28 sentyabr 2001-ci ilde Elazığın alperəni, müdrik insan olaraq tanınan Seyxülmühammədir Əhməd Qabaqlının xatirəsinə keçirildi. Türkçə, Türkiyə və türk hərəkətinə eşqə bağlı, elm sahibi, tədqiqatçı, yorulmadan çalışan, vəfali, yardımşəvər, mərheməti, haqlının və məzəlumin yanında olan, xalqdan qopma-yan həqiqi aydın olan Qabaqlı, qədrişü-nas, yeni layihələr meydana getirmək